

İsa Həbibbəyli - 70

"Mətn mədəniyyəti" və ya məhsuldar ideyaların monolitliyi

(Əvvəli ötən sayımızda)

Müşahidələr göstərir ki, İsa müəllimin elmi nitqinin hazırlıq əlamətləri. Monotematiklik, kommentarlıq və faktoloji xüsusiyyətlərdən ibarətdir.

İ.Həbibbəylinin elmi nitqinin əlamətlərindən biri də yüksək hazırlıqdır. Onun həm şifahi, həm də yazılı nitqinin hazırlıq dərəcəsi bize, çox yüksəkdir. Bizə elə gəlir ki, elmi mətn, elmi nitq təbii hadisə kimi doğulmur, meydana gəlmir, əksinə qeyri-mütəşəkkil olaraq bunun üçün münbit şərait, imkan yaranır. Bu imkanı İsa müəllim özü yaradır. Ona görə də onun nitqinin təsir gücü auditoriyani, onun coxsayılı oxucularını ciddi şəkilde maraqlandırır.

İsa müəllimin məqalə və kitablarındakı bütün elmi proqnozlar sistemli və müntəzəmdir, əlaqəli şəkildədir və bu proqnozlar inandırıcıdır.

İ.Həbibbəylinin elmi nitqinin informativliyi asanlığı, sadəliyi, anlaşıqlığı ədəbi dilin normalarına uyğun tənzimlənməlidir. Ciddi normativlik sözügedən elmi nitqin tələblərindəndir. Bu cəhətdən İsa müəllimin elmi nitqi savadlıdır, nitqi keyfiyyətlidir, yüksək dərəcəlidir, etik tələblərə tam cavab verir.

Yüksək dəqiqlik tələbi İsa müəllimin elmi nitqinin başlıca xüsusiyyətlərindən sayıyla bilər. Dəqiqlik tələbi altında faktların doğruluğu, gerçəkliyi, həqiqiliyi, etibarlığı, möhtəbərliyi, səhihliyi, yəqinliyi dərk edilir. Bu xüsusiyyətlər onun elmi terminologiyadan, fakt və sitatlardan düzgün istifadədə, korrektlikdə, terminləri öz idrakına, dünyagörüşünə görə mənalandırmasından və inoizahından asılıdır.

İsa müəllimin elmi nitqində ədəbilik xüsusiyyəti çox aydın görünür. Qurdüğü, işlətdiyi ifadə və cümlələrin. Mövzu və ideyaların ədəbiliyi. Speklyativ (nəzəri, təcrübəyə əsaslanmayan) mətnlərə onun yaradıcılığında təsadüf etmək mümkün deyil.

İ.Həbibbəylinin elmi nitqində məntiqilik xüsusiyyəti çox güclüdür. Buraya arqumentlilik əlamətini də daxil etmək olar. Elmi fikrin, düşüncəsi dərindir, arqumentlilik - şərh edilən məsələnin əsaslandırılması və inandırıcılığı. Onun çıxardığı nəticələr elmi-nəzəri cəhətdən əsaslanılır. Bir-birindən asılılıq, bir-birinə təsir, bir-birindən törəmə xüsusiyyətləri bunun məxsusi əlamətlərini təşkil edir.

İ.Həbibbəylinin elmi nitqində praqmatik prinsiplər gözlənilir. Elmi nitqdə praqmatiklik retrospektiv və perspektiv tədqiqatları nümayiş etdirir. Elmi praqmatika kontekstdə böyük tarixi epoxanı formalaşdırır.

Böyük alimin elmi nitqində varislik (arasıkəsilmədən, ardıcıl suretdə əvez etmək, birindən o birinə keçmə) xüsusiyyəti. Qurulan mətnin hissələri ardıcıl olaraq bir-biri ilə arasıkəsilməz biçimdə bağlanır.

İ.Həbibbəylinin elmi nitqində tədrislik xüsusiyyəti alimin «böyük şəxsiyyətlərə yenidən qayıtmaq» kimi ciddi vəzifələrin yerinə yetirilməsini göstərir. Məsələn, tədqiqatçı görkəmli ədəbiyyatşunas və böyük müəllim Firdun bəy Köçərli haqqında yazdığı məqalədə köçərli-

şunaslığın qarşısında bu böyük şəxsiyyətə yenidən qayıtmağın çox vacib olduğunu nəzərə çatdırır. Ona görə ki, bu böyük müəllimin «Azərbaycan ədəbiyyatının tarixi materialları» əsəri Azərbaycan ədəbiyyatı tarixçiliyinin möhkəm bünövrəsidir. Firdun bəy Köçərli professional ədəbiyyatşunaslığın elmi əsaslarını yaratmışdır və s. (səh.450).

Və İsa müəllim bu məsələyə yenidən qayıdır. Firdun bəy Köçərlinin Qoridən yazılmış məktublarını tapır və onu məktublaşma mədəniyyəti örnəyi kimi təqdim edir.

İ.Həbibbəylinin nitqində etraflılıq, müfəssəllik xüsusiyyətləri. O, faktları dəqiq təsvir edir, kommentarlaşdırır. «Rüstəm Behrudi Azərbaycanı böyük türk dünyası ilə birlikdə dərk və vəsf edir. «Salam, dar ağacı» şeiri də Azərbaycanın azadlıq arzusunu türk dünyası xalqlarının böyük ümidi ləri səviyyəsində bütün genişliyi ilə ifadə edə bilən, mühüm ümumiləşdirmə imkanlarına malik olan mükəmməl şeirdir» (səh. 1027).

İsa müəllimin elmi nitqində kommunikativ identifikasiya əlaməti də üstün yer tutur. Qeyri-kateqoriyalıq, qeyri-postulatlılıq, demokratiklik xüsusiyyətləri bu əlamət daxilində cəmləşir.

Xüsusi didaktiklik (nəsihətedici, nəsihəverici, öyündərıcı) əlaməti: «Səməd Vurğun tarixə xeyir verəcək saf ürkəli insanların yetişməsində elmin gücünü düzgün qiymətləndirmişdir. O, elmi əsərlərində də eyni həyəcanla gənc nəslə elm öyrənməyi tövsiyə etmişdir. Ümumiyətlə, «elmin gücü» motivi Səməd Vurğunun ictimai-mədəni və mənəvi tərəqqidə mühüm amil kimi dəyərləndirdiyi əsas meyardır» (səh.509).

Yığcam emosionallıq xüsusiyyəti. İsa müəllimin elmi nitqində tipiklik, effektivlik xüsusiyyətləri. «Rüstəm Behrudi üçün söz yalnız ədəbiyyat yaratmaq deyil, həm də yazdığı şeirlərə boyanan tərcüməyi-haldır» (səh.1024).

Bütün bu xüsusiyyətlər İ.Həbibbəylinin elmi nitq üslubunun kommu-nikativlik yaradan əlamətlərindəndir.

Elmi mətnin mühüm elementlərindən biri sitatlardan istifadədir. Məlumudur ki. Elmi mətnin arqumentləşdirilməsində sitatların rolü böyükdür. Sitatdan istifadə etməyən H.Həbibbəyli bəzi hallarda öz fikrini aydınlaşdırmaq, dəqiqləşdirmək, sübuta yetirmək məqsədilə başqalarının sözlərində də müraciət edir.

İ.Həbibbəylinin elmi nitqdə sitatlaşmanın əsas qaydalarına əməl olunur. İntertekstuallıq əsasən elmi mətnlərdə gerçəkləşir. Bu anlayış sitatlaşma prosesi ilə bağlıdır. İntertekstuallıq bir mətnin başqa mətnlə münasibətidir. Bu zaman ayrı-ayrı, «yad» mətnlərarasında münasibət yaranır. Bu münasibəti, əlaqəni öyrənmək üçün «intertekstual» terminindən istifadə olunur. «İntertekstuallıq nəzəriyyəsinin əsası 1967-ci ildə qoyulmuşdur. Sitatlaşma elmi kommunikasiyada əsas intertekst formasıdır.

İ.Həbibbəyli Azərbaycan romantizmin görkəmli nümayəndəsi Hüseyin Cavidin sənətini təhlil edərkən fikrini əsaslandırmaq üçün görkəmli ədəbiyyat tənqidçiləri olan Məmməd Cəfərdən, Məsud Əlioğlundan ardıcıl sitat verir: «Şairin lirik «məni» i də qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan,

nəfəs alan, sevən filosof xarakterli aşiqdir... Buna görədir ki, akademik Məmməd Cəfər Cəfərov Cavidin mütəfəkkir moralist şair olduğunu qeyd edir (Məmməd Cəfər Cəfərov. Seçilmiş əsərləri, II cild, Bakı, 1975, səh.214), Məsud Əlioglu isə onun Məsud və Şəfiqə kimi qəhrəmanlarını «iki əks qütbə bölmənmiş müxtəlif fəlsəfi-estetik fikrin simvolu» (Məsud Əlioglu. Ədəbi fraqmentlər. Bakı, 1974, səh.117) olan surətlər adlandırır (səh.351).

Metaforlardan istifadə onun elmi diliñin, fərdi üslubunun orijinallığını üzə çıxarıır: qəlbində kök salan romantik duygular, lirik biçim, olçatmaz, hissedilməz duyu, romantik örپək, nikbin poetik hava və s.

Mövcud ictimai gerçəklilikle barışmayan M.Hadinin romantik baxışları həmişə işıqlı geləcəyə dikilir. Xoşbəxt gələcək onun bütün ideyalarının nəticəsi, iztirablarının və romantik örپəyi arxasında gülümşəyən şanlı gələcək günüşi və ardınca buz bədənlə okeana isti iqlim qurşağı yayan nəhəng aysberq kimi Hadinin «qızdırımlı halımda saçmalarım» formasında təzahür edən şeir ümmanına nikbin poetik hava gətirir». Həmin poetik nikbinlik Hadi kədərini işıqlı ümidiirlərə qovuşdurur» (səh.404).

İsa Həbibbəylinin yaxşı bir dili var, bu dil oxucunu, əlbəttə, yüz faiz razı salır. Aydınlıq keyfiyyəti bu dilin mərkəzində durur. Başlıca məziiyyət, yaxşı cəhət İsa müəllimin dilinin aydınlığındadır.

Başqa bir məziiyyət, cəhət - asanlıq, qısalıq, cümlədən cümləyə keçid azadlığıdır (müsteqilliyyidir).

Söz Həbibbəylinin təqdimatında həmişə termin səviyyəsinə yüksəlir, çevrilir. «Yazıcının (Hüseyin İbrahimov) qələmə aldığı çoxçəhətlə əhvalat və obrazların mərkəzində, əsasən, bir meyar dayanır: Ləyəqət! Müəllif təsvir etdiyi hadisə personajları qiymətləndirmə barometrinə çevirdiyi bu yüksək mənəvi keyfiyyəti aşkarlamaq niyyəti ilə hər dəfə yeni hadisəyə müraciət etmiş, aralarında müyyən bənzəyiş olsa da, bir-birini təkrar etməyən vəziyyətlər yaratmışdır» (səh.677).

İsa müəllimin elmi nitqini (şifahi olaraq) spontanlıq, coxkanallıq, qayıtmazlıq, dönməzlik-bərpə edilməzlik kimi keyfiyyətlər təşkil edir.

Bundan savayı, xüsusi struktur məzmun, mahiyyət, böyük həcmində metatekst elementlər, mürəkkəb sintaktik strukturun dərəcəsinin qorunub saxlanması, kontakt - əlaqə qurucu vasitələrdən və s. istifadə də onun üslub tərzini səciyyələndirir.

Beləliklə, elmi mətn dil daşıyıcılarının məniməsəmə obyektlərindən biridir. Elmi mətnlər almətən sisteminə daxildir. Bu baxımdan Azərbaycan elmi dilin, elmi üslubunun müasir mərhələdə formalaşması və inkişafında İsa Həbibbəylinin mətn qurucu işlərinin rolü danılmazdır. Müxtəlif və rəngarəng elmi informasiyalar bu mətnlər vasitəsi ilə gerçəkləşir və mütəxəssislərə çatdırılır.

8.X.2019-cu il

**Ismayıll KAZIMOV,
filologiya elmləri doktoru,
professor**